


# Oyanıcı (oyanan) toxumalara aiddir:

- Sinir toxuması
- Əzələ toxuması
- Vəz epiteli


# Hüceyrənin əsas funksional strukturları





Şəkil 1-1 Hüceyrənin əsas funksional strukturlarının elektron mikroskopik görüntülərə uyğun olaraq verilmiş şəkili

# Hüceyrə membranının modeli


Hüceyrəxarici mühit



# Hüceyrə membranının ikiqat fosfolipid təbəqəsinin molekulyar quruluşu




# Postreceptor oyanma zamanı ion kanallarında baş veren ani dəyişikləklər



Şekil 1-13 Postreceptor oyanma zamanı hüceyrexanici kimyevi ötürücünün testirinden ion kanallarının keçiricilik xüsusiyyetinin ani deyişmesi (1 ve 2), üaxud dolayısı ile elektrik impulslarına cavab olaraq (3)  $\text{Ca}^{2+}$  keçiriciliyinin artması ve ya hüceyredaxili ehtiyatlardan  $\text{Ca}^{2+}$ ının buraxılması neticesinde sitozolda  $\text{Ca}^{2+}$  artması hüceyredaxili zülallanın forma ve funksiyasının deyişmesine ve hüceyrenin spesifik cavab reaksiyasına sebəb olur

# Postreceptor oyanma prosesində tsiklik AMF-in ikincili oyandırıcı təsiri




Şəkil 1-14 Hüceyredə postreceptor oyanma hadisəsində tsiklik AMF-in ikincili oyandırıcı təsiri. Mediator reseptor zülalla birleşmə mərhələsində adenilat tsiklazını feallaşdırır (1), o da öz növbəsində ATP-i tsiklik AMF-e çevirir (2), tsiklik AMF ondan asılı olan protein kinazanı aktivləşdirərək xüsusi protein qrupunu əmələ getirir. Modifikasiya olunmuş protein hüceyrəxarici daşıyıcının təsiri ilə hüceyrenin funksional reaksiyasını başladır


# Membrandan keçən molekulların sadə diffuziyası və vasitəli daşınmasının müqayisəsi

# ATF enerjisindən istifadə olunmaqla fəal daşınmanın mexanizmi

*A.X.Oliyev*




Şekil 1 - 18 Membrandan keçen molekulların sade diffuziyası ve vasiteli daşınmاسının müqayisəsi : sade diffuziyanın sür"eti molekulun membran səthləri arasında olan qatılıq fərqi ilə düz mütenasib olaraq deyişir, lakin vasiteli daşınmanın sür"eti müəyyən hündürdə qədər beşə olsa da,həmin hündürdə çatdıqdan sonra daşıyıcı(vasitəçi) zülal doymuş vəziyyətdə olduğuna görə qatılıq fərgindən asılı olaraq deyişmir



**Şekil 1 - 19** Fetal daşınma. Molekülleri katılığın az olduğu saheden çok olduğu saheye neql etmek için ATP enerjisinden istifade olunur. Daşıyıcı zülal fosforlaşmış X vəziyyətində olarken daşınan molekula hərmişlik göstərərək onunla birləşir (a), defosforlaşmış Y vəziyyətində isə ondan ayrıılır (b).

# Membran potensialını yaradan mənfi və müsbət potensialların membran səthi boyunca bərabər paylanması



Şəkil 1-20 Membran səthi boyunca mənfi və müsbət elektrik yüklerinin qəri bərabər paylanması nəticəsində membran potensialının yaranması:  
 a) Hər iki tərəfdə mənfi və müsbət yükler bərabər paylanmışdırsa membran elektroneytral sayılır.  
 b) Öks tərəflərində mənfi və müsbət yükler qeyri bərabər paylanmışdırsa membran elektrik potensialına malik olur.  
 c) Qeyri bərabər paylanmış eks yükler membran səthi boyunca eks tərəflərə toplanırlar.  
 d) Hüceyrədaxili ve hüceyrəxarici mayenin qox hissəsi elektroneytral olsa da, balanslaşmış qeyri bərabər yükler membran boyunca toplanaraq membran potensialını yaradırlar.  
 e) Membran A zəif, membran B orta, membran C isə daha güclü potensiala malikdir.

## Hüceyrəxarici

## Hüceyrədaxili

$\text{Na}^+$  --- 142 mqE

----- 10 mqE

$\text{K}^+$  ----- 4 mqE

----- 140 mqE

$\text{Ca}^{2+}$  --- 2,4 mqE


--- 0,0001 mqE

$\text{Cl}^-$  ----- 103 mqE

----- 4 mqE

Hüceyrəxarici və hüceyrədaxili mühitdə ionların qatılığı


# Natrium və kalium ATF-aza nasosunun ümumi iş prinsipi



Şəkil 1-21  $\text{Na}^+$ -  $\text{K}^+$ - ATP-aza nasosunun ümumi iş prinsipi

# Kalium ionları üçün hipotonik tarazlıq rotensialının yaranması


Ion	Sükünet potensialını yaradın ionların qatlıq fərgi və membranın keçiriciliyi		Nisbi keçiricilik
	Hüceyre xarici	Hüceyre daxili	
$\text{Na}^*$	150	15	1
$\text{K}^*$	5	150	50 - 75
$\text{A}^-$	0	65	0




Şəkil 1-22 Cəvəldə göstərilən qatılıq nisbetlərinə uyğun olaraq  $\text{K}^*$  üçün hipotetik tarazlıq potensialının yaranması sxemi və qiyməti

# Hüceyrə membranında natrium ionları üçün tarazlıq potensialı

Müxtəlif ionların  
qarşılıqlı təsiri  
nəticəsində  
membran  
potensialının  
yaranması




Şəkil 1-23 Hüceyrə membranında  $\text{Na}^*$  ionları üçün tarazlıq potensialı




Şəkil 1-24 Müxtəlif ionların qarşılıqlı təsiri nəticəsində membran potensialının yaranması

Hüceyrənin sükunət halında ionların müvafiq kanallardan axını ion nasoslarının fəaliyyəti ilə balanslaşlığına görə potensial nisbi sabit qalır

Məhəlli potensiallar və membran boyunca potensialın yayılması



Şəkil 1-25 Hüceyrənin sükunət halında  $\text{Na}^+$ - $\text{K}^+$  nasosunun aktiv fəaliyyəti ilə  $\text{Na}^+$  və  $\text{K}^+$  ionlarının müvafiq kanallardan axınının tarazlaşması neticəsində membran potensialı nisbi sabit qalır



Şəkil 1-26 Membranda yaradılan mehəlli potensiallar və membran boyunca potensialın yayılması: a) Mehəlli potensialın qiyməti (hündürlüyü) verilen qıcığın gücü ilə düzgünənəsibdir, b) Membranın feal sahəsi ilə ona bitişik olan qeyri feal sahəsi arasında yerli cəreyanların yayılması elektrik qradientinə uyğun olaraq baş verir

# Membran potensialının dəyişməsinin növləri

